

# Həmyerlimiz Rusiyada beynəlxalq ədəbi müsabiqənin qalibləri sırasında

Bu ilin fevral ayında Rusiya Yazıçılar Birlikləri Assosiasiyası tərəfindən elan olunan "Rus mükafatı" müsabiqəsi başa çatdı. Müsabiqəyə daimi olaraq Rusiyadan kənarında yaşayan və rus dilində yazan müəlliflərin əsərləri qəbul olunurdu. Həmin müsabiqədə həmyerlimiz şair Ədalət Mədətoğlu da bir poeması ilə təmsil olunurdu. Dekabrda Moskvada keçirilən təltif mərasimində münisflər heyətinin qərarı ilə ikinci yərə layiq görülən Ədalət Mədətoğlu Moskvadan qayıtdıqdan sonra onunla görüşdük və müsabiqə barəsində söhbət etdik.



- Ədalət bəy, öncə belə bir mütəbər müsabiqənin laureatı olmağınız münasibəti ilə sizi təbrik edirik. Mümkünsə, müsabiqə barədə daha geniş məlumat verərdiniz.

- Təşəkkür edirəm. "Rus mükafatı" 2005-ci ildə təsis edilib və 2015-ci ilə qədər müntəzəm olaraq keçirilirdi. Bu ilin fevral ayında 9 illik fasilədən sonra müsabiqə yenidən bərpa olundu. Mükafat fondu 5 mln rubl olan müsabiqə 2 nominasiya üzrə keçirilirdi: nəsr və poeziya. Seçimin birinci mərhələsindən sonra 27, ikinci mərhələsindən sonra isə altı nəfər finala çıxdı. Və son mərhələdə həmin 6 finalçı arasında üç laureat elan olundu.

- Müsabiqəyə cəmi neçə müəllif qatılmışdı?

- Müsabiqədə iştirak üçün 55 ölkədən 591 müəllif öz əsərlərini göndərmişdi.

- Azərbaycanı təmsil edən neçə iştirakçı var idi?

- 591 müəllifdən neçəsinin azərbaycanlı olduğu haqqında heç bir məlumatım yoxdur, amma 27 nəfərlik siyahıda Azərbaycandan 4 müəllifin adı vardı.

- Siz müsabiqədə "Daltonik" ("Rəngbilməz") poeması ilə iştirak etmişiniz. Əsər haqqında qısaca açıqlama verərdiniz.

- Adından da göründüyü kimi, "Daltonik" rəng tanımayan bir personaj haqqında əsərdir, eksperimental poemadır. Əsərdə "daltonik" bir metaforadır, tibbi termin deyil. Əsərin qəhrəmanı dünyanı ağ-qara görür və təcridən müdrik İs-

mayıl babanın köməyi ilə digər rəngləri hissələri ilə ayırd etməyi öyrənir.

- Moskvada tədbir necə keçdi?

- Tədbir məşhur "Volxanka, 16" malikanəsində keçirildi. Təltif mərasimində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy Xarici İşlər Naziri Sergey Lavrovun təbrikini oxudu, Rusiya Yazıçılar Birlikləri Assosiasiyasının sədri Sergey Şarqunov, Lev Tolstoyun kütüçəsi, Bədii Şuranın sədri Vladimir Tolstoy və başqaları çıxış etdi. Rusiyanın Birinci Kanalı, RTR, RBC, qəzetlərdən "Literaturnaya qazeta", "Kultura", "Kommersant" və başqaları bu tədbiri geniş işıqlandırdı.

- Müsabiqədə yerlər necə bölündü?

- Poeziya nominasiyasında birinci yeri "Və bir az da ifa olunmamış musiqi" adlı şeirlər toplusuna görə moldovalı Sergey Paqinə verildi. İkinci yərə mən layiq görüldüm, üçüncü yeri isə "Kövrək divarlar" şeir toplusuna görə özbəkistanlı Natalya Beloyedova qazandı. Nəsr nominasiyasında isə ilk üç yərə müvafiq olaraq Belarus, Qırğızıstan və Qazaxıstan nümayəndələri layiq görüldülər.

- Münisflər heyətinin tərkibində əslən Azərbaycanlı olan yazıçı, filoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, AYB-nin Moskva bölməsinin rəhbəri Abuzər Bağırov da var idi...

- Bəli. Abuzər müəllim haqqında məlumatım var idi, amma şəxsən tanış deyildik. Tədbirə bir saat qalmış foyedə görüşdük, qısa bir dialoqumuz oldu, çünki tədbirə dəvətli olan qonaqlar, dövlət adamları, tanınmış yazıçılar, alimlər, jurnalistlər imkan vermədilər. Abuzər müəllimə yaxınlaşır, əlini sı-

xırdılar, onu konara çəkib nə isə mütəzakirə edirdilər, odur ki, onunla heç ətraflı söhbətləşə bilmədik. Yalnız tədbir bitdikdən sonra, qonaqlar seyrələndən sonra doyunca danışıq. Abuzər müəllim orada çox böyük nüfuz malikidir.

- Siz M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişiniz, tələbəlik illəriniz Rusiya paytaxtında keçib. Moskva çoxmu dəyişib?

- Sonuncu dəfə Moskvada 14 il əvvəl olmuşdum. Çox şeylər dəyişib, ən əsası isə azərbaycanlılara münasibət müsbət tərəfə kəskin dərəcədə dəyişib. Ədəbi-mədəni mühit də dəyişib. Şəhərdə mövcud olan teatrların, kitabxanaların, kitab marketlərin sayı artıb və bu, açıq, məni valeh etdi.

- Təşəkkür edirəm. Sizə daha böyük uğurlar arzu edirəm.

Söhbətləşdi:  
Şərif KƏRİMLİ,  
yazıçı-jurnalist